

**SONA XƏYAL**

**HALAL  
ŞÖHIRƏT**



72.3 (5 Aze)  
xc 52

# SONA XƏYAL

## HALAL ŞÖHRƏT



*Hacı İntiqamın evində keçirilən  
“Azərbaycanın dünya şöhrətli qadınları”  
adlı məclisdən*

*Müslüman  
Məlyyər*

BAKİ – 2011

MƏCBURİ NÜŞƏ

Nº \_\_\_\_\_

F. Köçərli adına  
Azərbaycan Dövlət Mədəniyyəti  
KİTABXANASI  
iNV № 65488

**Kitab Hacı İntiqamın yubileyinə  
ithaf olunur**

**REDAKTOR:**

Azadə Musayeva

filologiya üzrə elmlər doktoru

**ÖN SÖZ MÜƏLLİFİ:**

Mehri Məmmədova

filologiya üzrə fəlsəfə doktoru

Sona XƏYAL. HALAL ŞÖHRƏT.

Bakı-“MBM”-2011. 88 səh.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, Azərbaycan Yazarları Birliyinin “İRS” komisiyasının sədri Sona Xəyalın 60-dan artıq təlif və tərtib kitabı nəşr olunub. Növbəti kitabında oxucular Şüvələnda Hacı İntiqamın evində keçirilmiş məclislər, xüsusən də “Azərbaycanın dünya şöhrətli qadınları” adlı məclis ilə tanış olacaqlar. Kitab 1999-cu ildə qələmə alınıb.

ISBN 978-9952-29-012-4

© S.Xəyal  
Bakı “MBM”

## "AZƏRBAYCANIN DÜNYA ŞÖHRƏTLİ QADINLARI"

Elmin bütün sahələrində Azərbaycan qadının izi vardır. Peyğəmbər (s) buyurmuşdur ki, iki elm var: biri fiqh, biri təbabət!.. Tibb sahəsində Azərbaycanın çoxlu alim qadınları yetişmişdir: Sara Nəzərli, Güzar İmaməliyeva, Nəsibə Hüseynova, Məryəm Mahmudbəyova, Fəridə Əfəndiyeva, Solmaz İsrafilbəyli, Məhbubə Mahmudbəyova, Sona Axundova, Zəhra Salayeva, Sonaxanım Vəlihan, Turan Mehdiyeva və b. Əlbəttə, bu siyahını uzatmaq da olar. Bizim qadınlar həkimlik sənətini təsadüfi seçməmişlər. Dünya daim qadın şəfqətinə möhtacdır. Bu gün haqqında söhbət açacağımız qadınların sırasına dörd nəfər tibb işçisi yazmağımız da təsadüfi deyildir. Bir qədər dar ixtisaslaşmaya keçsək, ən gözəl qadın mütəxəssislərimiz oftalmologiya sahəsində nailiyət qazanmışlar.

### ZƏRİFƏ ƏLİYEVA

Söhbətimizə savadlı alim, gözəl oftalmoloq, yaddaşlarda səmimi, şəfqətli bir insan kimi qalan akademik Zərifə Əliyevadan başlamaq istəyirik:

Naxçıvan torpağının bir gülruxsarı Zərifə.

Sözü dünya tutanın bir yox olan vari Zərifə.

Elminin, sənətinin şöhrəti dillərdə gəzir,

Yad edər daima xalq əhdilə ilqarı, Zərifə.

Nura həsrətlilərin zülmət ara nur payı var,

Sən də açdın əməlinlə belə əsrarı, Zərifə.

Qapını ümmid ilə açdır ümüdsüz kəslər,

Neçə nursuz gözə bəxş eylədin ənvari, Zərifə.

F. Köçərli adlı

Azərbaycan Dövlət Universiteti

KITABXANASI

INV. № C5408

Tanrıının bəxşişi idi bu elm, bu şəfqət,  
Çevirib gündüzə sən yox elədin tarı, Zərifə.

Tarixin hardasa təkrar olunur dövrəni,  
Amma bir də eləməz sən kimi təkrarı, Zərifə.

Sona söylər, yiğisib ruhunu şad etmək üçün,  
Gəl özün eylə qəbul bir belə zəvvvari, Zərifə.

Bəli, qəlblərdə bu cür yaşayan Zərifə Əziz qızı Əliyeva gözəl bir yaz gündündə, 1923-cü il, aprelin 28-də Naxçıvanın Şah-taxtlı kəndində, hamının gözəl bir insan, dərin biliyə malik alim kimi tanıldığı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır.

**Haşıya:** Nədənsə, mənə həkimlər haqqında söz demək o qədər də çətin gəlmir. On yeddi il tibb işçisi olmuşam. İslədiyim 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında nələrin şahidi olmuşam, kimləri görmüşəm, nələr eşitmışəm... Nədənsə məndə həmişə belə bir qənaət olub ki, insanların sənətləri, peşələri göydə seçilir. Həkim kim ola bilər, onu Allah-təala özü bilir. Hər hansı bir həkimdən pis hərəkət, pis münasibət görəndə, günlərlə düşünürdüm ki, görəsən səhv düşən nədir?... Mənə həmişə elə gəlib ki, həkim olan şəxs pis ola bilməz. Allah bu şəfqəti yalnız həkimlərə vermişdir. Sonralar Əlyazmalar İnsti-tunda işləyəndə Dərviş Nidainin "Mənafəünناس" əsərini dissertasiya mövzusu götürdüm və əsəri müasir əlifbaya trans-literasiya edəndə orada Nidainin belə bir fikrinə rast gəldim: "Həq-təala bu elmin (təbabətin-S.X.) əsrarını hükməyə bildirmişdir. Pəs hükəma dəxi həq-təalanun xəzinədarlarıdır. Bunlar xeyrənnasdır..."

Müəllifin sözlərində doğrudan da böyük həqiqət vardır. Nə qədər məğrur adam olursansa ol, həkimənsə, xəstənin qarşı-sında dəyişməyə məcbursan, onun naziyla oynamalısan, ona hər şeydə güzəşt getməlisən. Ona görə də bu vəziyyət istər-is-təməz həkimlərin təbiətini dəyişir. Onlar istəsələr də pis adam

ola bilməzler. Ağ xalatda nə sehr varsa, əyninə geyən kimi başqlaşırsan.

Xəstəxanadan çıxdığım üç ilə yaxındır. İş yerimi dəyişəm də bəzi işçilərlə əlaqəmi üzümürəm. Vaxtaşırı onlarla görüşü-rəm. Ən çox yaxın olduğum həkimlərsə pediatr T.Mirəliyeva və terapevt Z.Nəbiyevadır. Belə bir məclisin keçiriləcəyini biləndə onları da dəvət etmək qərarına gəldim. Zemfira xanımla səhbətimiz yaxşı alındı, ondan bilmədiyim şəyləri öyrəndim. Dəvətnaməni açan kimi ilk sözü Zərifə xanım haqqında oldu. Xeyli danışandan sonra səhbəti Əziz Əliyevin üstünə gətirdi və dedi: "Zərifə xanım Əziz Əliyev kimi şəxsiyyətin qızıdır. Əziz Əliyev gözəl insan idi. O qədər səmimi, xeyirxah idi ki, adam ondan çəkinmirdi. Yadlarla da doğma adam kimi danışındı. Şəhərdə biz onunla qonşu idik. Bizim qohum isə onun sürücüsü idi. Bir dəfə xəstələnmişdi. Səhər qalxa bilmirdi. Bir də gördük ki, səsləyir. Biləndə ki, yatır, dedi: "Eybi yox, qoy yatsın, özüm gedərəm". Nə əsəbiləşmək, nə artıq bir söz de-mək, deyinmək, heç bir şey. Əksinə, daha da narahat oldu ki, bu niyə xəstələnib və onun qayğısına qaldı. Əsl insan idi..." Zemfira xanım çox sözlər dedi, Əziz Əliyevin portretini çizdi. Düzü, Zərifə xanım haqqında məlumatım çox idi, amma Əziz Əliyev haqqında eşitdiklərim mənim yeni və maraqlı idi.

Bəli, Zərifə xanım belə bir insanın, belə atanın yolunu seçdi və layiqli davamçı oldu. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirib, 1959-cu ildə namizədlik, 1976-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1979-cu ildə professor adı aldı. O əvvəller Elmlər Akademiyası Oftal-mologiya İnstitutunda, sonralar Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda müxtəlif vəzifələrdə çalışaraq, oftalmologianın əsas problemlərinə aid bir çox əsərlər yazdı. 1979-cu ildə Oftalmoloqların Ümumittifaq Elmi Cəmiyyəti İdare Heyətinin və Sülhü Müdafiə Komitəsinin üzvü seçildi. Akademik M.İ.Averbax adına mükafata layiq görüldü...

Əlbəttə, Zərifə xanım haqqında çox söz danışa bilərdim,

amma vaxtı nəzərə alıb bildiklərimin çox az bir qismini məclisə çatdırdım və üzümü məclis iştirakçılara tutdum. Danışmaq istəyən çox idi, lakin əvvəlcədən də bilirdim ki, Zərifə xanımın ən yaxın rəfiqəsi Zəhra xanım olub, mənə demişdilər ki, o daha ətraflı danişa bilər. Zəhra xanıma ünvanladığım qəzəllə onu çıxışa dəvət elədim:

Növbəhar oldu, gərək bağçaya ehya gəlsin,  
Eşqin izharı üçün bülbüli-şeyda gəlsin.

Qorusaq eşqini Məcnunun əgər aləmdə,  
Gündə dünyaya gərəkdir neçə Leyla gəlsin.

Çapılı dağ, salına yol, çəkilə arx bu gün,  
Yenə lazımdı Şirin tək güli-rəna gəlsin.

İmtəhan etmək üçün Azəri Yusiflərini,  
Eybi yoxdur, arabir misli-Züleyxa gəlsin.

Qoy hünərlə yaşaya Azəribaycanın izi,  
Elm ilə tarixinə bir yeni inşa gəlsin.

Belə məclis qurula qoy Qarabağda bir gün,  
Azəri qızlarını təbrikə dünya gəlsin.

Sona bilmirdi kimə söz verə ilkin sırada,  
Dedilər söz deməyə məclisə Zəhra gəlsin.

Zəhra xanım adəti üzrə çıxışına özünəməxsus tərzdə başladı və ahəstə-ahəstə danışdı: "Əziz və hörmətli xanımlar, hörmətli cənablar! Əvvəla mənə icazə verin, bizi bu günlər qadınların bayramını qeyd etmək üçün bura dəvət edən Hacı İntiqama öz təşəkkürümüz bildirim ki, bu yerə məni də layiq bilib dəvət etmişdir. Onun əməllərinə hamımız bələdik. Onun ürək genişliyini, onun saflığını, onun necə böyük bir insan olduğunu hamımız bilirik. Bax, bu da onun ürək genişliyindən, xalqına sevgisindəndir ki, qadınları məclisə toplayıb, onların bayramını qeyd edir. Buna görə də Hacı İntiqamın qarşısında, əməlləri

karşısında baş əyirik, ona "Çox sağ ol" deyirik və təşəkkü-rümüzü bildiririk.

Bugünkü gün onunla əlamətdardır ki, biz hal-hazırda yaşıyan qadınlarımızla birlikdə doğrudan da bizim tariximizi təşkil edən qadınları, alimləri yad edirik. Bu alimlərin içerisinde burda qeyd edildiyi kimi həkimlər də vardır. Həkimlər dörd nəfərdir, içerisinde üçü oftalmoloqdur. Mən də göz həkimiyəm. Bilirsiniz, həqiqətən də Azərbaycanda oftalmologiya təbabətin digər sahələrinə nisbətən çox inkişaf etmişdir. Nəinki keçmişdə, elə inđinin özündə də. Görünür özül yaxşı olmuşdur ki, indi də bu elm sürətlə inkişaf edir. Hal-hazırda bizim oftalmoloqlar dünya miqyasında tanınırlar və başqa ölkə alimləri çox şeydə onlarla hesablaşırlar. Belə alimlərimizdən biri də Zərifə xanım Əliyevadır. Mən Zərifə xanımla birgə işləmişəm, onu yaxından tanıyıram. Onun böyük qardaşı Sədulla ilə bir sinifdə oxumuşam. Ona görə də bu ailəni çox yaxşı tanıyıram, bu ailənin xüsusiyyətlərinə bələdəm. Burada qeyd olundu ki, Zərifə xanım 1923-cü ildə Naxçıvanda anadan olub, orta təhsilini Bakıda bitirəndən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnstytutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

O hələ tələbəlik illərində öz təvazökarlığı və geniş dünyagörüşü ilə fərqlənir və institutu bitirəndən sonra göz həkimi olmaq fikrinə düşür. Mən qeyd etmək istəyirəm ki, Zərifə xanım adı bir ailənin övladı deyildi. Onun atası görkəmli elm xadimi, dövlət xadimi Əziz Əliyev idi. O da professor idi. Amma həm dövlət xadimi, həm də elm xadimi... Bu ailə çox nüfuzlu, çox saf, təmiz, insanpərvər, zəhmətkeş ailə idi. Odur ki, bu xüsusiyyətlərin, əlbəttə ki, uşaqlara, övladlara aşilanmasında ailə başçısının, Əziz müəllimin rolü çox böyükdür. Zərifə xanımın anası Leyli xanımın da əməyini, zəhmətini itirmək olmaz. Həqiqətən də Leyli xanımla bir dəfə görüşəndə, bir dəfə söhbət edəndə heyran qalırdın bu insanların insanpərvərliyinə, insanlığına. Səni necə dinləyirdilər, dərdinə necə şərik olurdular, sənə necə kömək etmək istəyirdilər. Əliyevlər ailəsi bu xü-

susiyyətlərilə fərqlənirdi. Bu kübar ailəydi. Hamiya əl uzatmağa çalışan ailə idi. Hamisəna bu xüsusiyyət keçdiyi kimi, Zərifə xanım da bu ali xüsusiyyətlərə malik olan bir şəxs idi.

Zərifə xanım institutu bitirdikdən sonra göz həkimi olmaq fikrinə düşür və Moskvaya gedir. Sovet dövründə Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya kafedrasında təkmilləşir. Oftalmologianın müayinə üsullarını dərindən öyrənir və Bakıya qayıdaraq, Elmi-tədqiqat Oftalmologiya İnstitutunda adı ordinatordan tutmuş, baş elmi işçi vəzifəsinə qədər yüksəlir. O, xəstələri müalicə etməklə bərabər, elmi işlə də məşğul olur. Zərifə xanım da atası kimi xalqının qeydinə qalan, xalqın qədrini bilən, ölkəsinin qədrini bilən bir insan idi. O öz əməlləri ilə istəyirdi ki, xalqına kömək eləsin. Bax, onun o işləri, insanpərvərliyi, xalqsevərliyi onu məcbur etdi ki, o dövrə yaxılmış traxoma xəstəliyinin müalicəsilə məşğul olsun. O zaman Azərbaycan ərazisində yaşayanların 70-80 faizi traxoma xəstəliyinə düşür olandan sonra kor olurdu. Ona görə də bu global bir problem idi. Tibb aləmində bu problem çox çətin və özünün həllini gözləyən problem idi. Ona görə də Zərifə xanım öz namizədlik dissertasiyasını traxoma xəstəliyi mövzusunda yazdı. Özü də o elə xəstəlikdir ki, müalicəsi başlanğıc dövrədə aparılırsa, korluğun qarşısı alınır, gecikdirilərsə, korluqla nəticələnir. Zərifə xanım xüsusən uşaqqı evlərində olan yetim uşaqları müalicə edirdi. Mən özüm şahidiyəm ki, uşaqqı evləri mərkəzdə deyil, şəhərin ucqar yerlərində yerləşirdi, Zərifə xanım gündə iki-üç dəfə onların yanına gedirdi. O, müvəffəqiyətlə namizədlik dissertasiyasını müdafiə etdi. Sonrakı elmi fəaliyyəti Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlıdır. O orada dosent, professor vəzifəsində işləmiş, institutun oftalmologiya kafedrasının müdürü olmuş və axıra kimi orada çalışmışdır. O, oftalmologianın bir çox məsələlərinə diqqət yetirmiş və bu haqda bir çox elmi əsərlər yazılmışdır. İndi mən burada bir oftalmoloq kimi onların hamisini ayrı-ayrı demək istəmirəm, amma bir neçəsinin adını çəkməyə

məcburam. Çünkü, burada oturan yoldaşlar hamısı savadlı adamlardır, ziyalı yoldaşlardır, mənə elə gəlir ki, məni başa düşərlər. Zərifə xanım br çox müayinələr aparmış, göz yaşı yollarının xəstəlikləri haqqında monoqrafiya və bir sıra məqalələr yazmışdır. Bakteriologianın əsasını qoyan alimlərdən biridir. Azərbaycanda bu elmin çox aktual problemləri vardır. Yəqin ki, siz də eşitmisiniz ki, son zamanlar xəstəliklərdən mikroblardan üstün viruslar meydana çıxıb. Bu yönündə mübarizə aparmaq çox çətindir. Zərifə xanım bu sahədə də tədqiqatlar aparıb, əsərlər yazmışdır. O, 1963-cü ildən başlayaraq, "Peşə xəstəlikləri" mövzusunda doktorluq işi üzərində işləmişdir. Yenə də onun vətəndaşlıq hissi üstün olmuş, vacib problemin həllinə çalışmışdır. Siz bilirsiz ki, respublikamız neft-kimya respublikasıdır və bizdə kimya çox inkişaf etmişdir. Odur ki, müəssisələrdə çalışan şəxslərin peşə xəstəliklərinə dərindən diqqət yetirmiş, bu haqda gözəl əsərlər yaratmışdır və SSRI Elmlər Akademiyasının akademiki M.İ.Averbax mükafatı laureati adına layiq görülmüşdür. Zərifə xanım yeganə qadın oftalmoloqdur ki, bu ada layiq görülmüşdür. Onu da qeyd etmək istəyirəm ki, onun apardığı müalicə dünyada yeganə müalicə üsuludur. O bu xəstəliyi müayinə etmək üçün xüsusi laboratoriya yaratmışdır. Laboratoriya özü də üç hissədən ibarətdir. Birinci hissədə oftalmoloji müayinələr aparılır. İkinci hissədə dərin fizioloji tədqiqatlar aparılır. Üçüncü hissədə cərrahiyə əməliyyatları aparılır. Bu əməliyyatlar müəssisələrdə aparılır. Birinci növbədə Məşət Kondisionerləri Zavodunda açılmış laboratoriya respublikada yeganə laboratoriya idi...

Mən sizin vaxtinizi çox almaq istəmirəm. Demək istəyirəm ki, bu bizim fəxrimizdir ki, belə yüksək, geniş dünyagörüşüne malik alimimiz olub. Zərifə xanım təkcə öz sahəsini deyil, habelə dünya ədəbiyatını, Azərbaycan ədəbiyatını, mədəniyyətini gözəl bilirdi. O bir insan kimi çox yüksək rütbəyə malik olan insanlardan biriydi. Ana kimi ailədə çox qayğılaş idи, sadıq ailə üzvü idi. Biz onun rəfiqələri idik, ondan insanpərvə-

likdən, yaxşı xüsusiyyətlərdən başqa heç nə görməmişik. Onunla işləyənlər, onun tələbələri, o dövrdə Həkimləri Təkmilləşdirmə İnstututunun başqa bölmələrinin işçiləri onun yanına gəlir, oftalmologiyani yalnız onun rəhbərliyi altında keçirdilər. Çünkü, onun oxuduğu mühazirələr yüksək səviyyədə olurdu. O, həkimlərə qarşı çox qayğılaş idi. Çoxlu tibb elmləri namizədi, elmlər doktoru yetişdirmişdir. Gözəl bir oftalmoloji məktəb yaratmışdır. Mənə elə gəlir ki, onun həyat və fəaliyyəti bizim gələcək nəslimiz üçün örnək olmalıdır. Əsərlərində o elə incə məsələlərə toxunurdu ki, o məsələləri SSRİ miqyasında bir alim, bir akademik söyləməmişdir. Ona görə də mən bununla sözümü bitirərək demək istəyirəm ki, Zərifə xanıma Allah rəhmət eləsin və onun bütün həyat və fəaliyyəti bizim gənclər üçün örnək olsun. Diqqətinizə görə sağ olun”.

Zəhra xanımın çıxışı alqışlarla qarşılandı. Dəvətnamədə ikinci sıradə elə onun özü dururdu.

